

Cəlil Şirəliyev

II
NƏŞR

COĞRAFIYA

MİQ və sertifikasiyaya hazırlaşanlar üçün

TEST TOPLUSU

Vəsait Sinif dərslikləri
əsasında hazırlanmışdır.



2024

MÜNDƏRİCAT

ÖN SÖZ	5
1. Coğrafi biliklərin inkişafı.....	6
2. Miqyas.....	18
3. Üfūqün cəhətləri. Azimut. Horizontallar.....	29
4. Xəritə və qlobus.	42
5. Kainat və günəş sistemi. Yerin günəş ətrafında hərəkəti	58
6. Saat qurşaqları.....	79
7. Yerin planetar və geoloji quruluşu. Yerin daxili quruluşu.....	92
8. Litosfer tavaları. Geosinklinallar və platformalar, dağəmələgəlmə mərhələləri. Zəlzələ vulkanlar.....	105
9. Yer səthinin relyefi. Endogen və ekzogen relyef formaları	121
10. Materiklərin fiziki coğrafiyası.....	132
11. Azərbaycanın endogen və ekzogen relyef formaları.....	150
12. Azərbaycanın tektonik zonaları və geoloji quruluşu. Faydalı qazıntılar	160
13. Yerin hava təbəqəsi. Atmosfer hadisələri. Günəş radiasiyası	176
14. İqlim qurşaqları və materiklərin iqlimi	195
15. Azərbaycanın iqlimi	213
16. Hidrosfer. Dünya okeanı və onun tərkib hissələri.....	225
17. Quru suları.....	246
18. Azərbaycanın daxili suları.....	268
19. Biosfer. Coğrafi təbəqənin komponentləri. Təbii zonalar.....	282
20. Azərbaycanın torpaq-bitki örtüyü. Qoruq və milli parklar	305
21. Azərbaycanın fiziki-coğrafi rayonları.	316
22. Dünyanın siyasi xəritəsinin formalasması. Dünya ölkələri.....	329
23. Əhali coğrafiyası.....	348
24. Dil ailələri. İrqlər.....	364
25. Azərbaycanın inzibati ərazi bölgüsü və əhalisi	370
26. Beynəlxalq iqtisadi integrasiya. Təşkilatlar. AİZ-lər	379
27. Dünya iqtisadiyyatı ETİ dövründə. Mülkiyyət formaları. Davamlı inkişaf	387
28. Təbii resurslar və dünya sənayesi.....	399
29. Dünyanın kənd təsərrüfatı.	412

30. Dünyanın nəqliyyatı	422
31. İEO-lər və İEOÖ-lər. İnsan inkişaf indeksi. ÜDM, ÜMM.	430
32. Azərbaycanın sənayesi və kənd təsərrüfatı.	451
33. Azərbaycanın nəqliyyatı və iqtisadi əlaqələri	460
34. Azərbaycanın iqtisadi rayonları.	466
35. Türk dünyası.....	483
36. Qlobal problemlər.	495
Ədəbiyyat siyahısı.....	508
CAVABLAR.....	509

ÖN SÖZ

Cəlil Şirəliyev

Coğrafiya müəllimi / Repetitor

Dəyərli Müəllimlər və müəllimliyə hazırlaşan müdavimlər !

Sizlərə təqdim etdiyimiz **Coğrafiya Test Toplusu** - Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu imtahanlarında və Olimpiadada istifadə edilmiş test tapşırıqları əsasında hazırlanmışdır. Mümkün qədər çalışdıq ki, coğrafi qanunauyğunluqdan kənara çıxmayaq.

Bu topluda siz ən müasir coğrafiya məsələləri, nəzəri suallar və ən müasir sual modelləri ilə tanış olacaqsınız. Bununla da, Coğrafiyaya aid bütün tip tapşırıqlarla tanış olmuş və özünüüzü təkmindəşdirmiş olacaqsınız.

Test toplusu ilə bağlı hər hansı irad və təklifləriniz olarsa, aşağıda qeyd olunmuş elektron ünvana göndərməyiniz xahiş olunur.

Hər bir kəsə uğurlar arzu edirəm!


Cəlil Şirəliyev

sireliyev.celil1764@gmail.com

6. Doğru olmayan fikri müəyyən edin.


- A) M.Behaym qərbdə ilk qlobusun müəllifi hesab olunur.
- B) A.Nikitin Rusiyadan Hindistana quru yolla səyahət etmiş, "Üç dəniz arxasında səyahət" əsərinin müəllifidir.
- C) Piri Reis Atlantik okeanının xəritəsini tərtib edən türk səyyahıdır.
- D) T.Heyerdal orta əsrlər dövründə Azərbaycana səyahət etmiş səyyahlardandır.
- E) Hindistana ilk dəfə dəniz yolu kəşf etmək məqsədi ilə ilk səyahətə B.Diaş çıxmışdır.

7. Səyahətlərin ardıcılılığını müəyyən edin.



- A) 1-A.Humbolt; 2-V.Qama; 3-F.Magellan
- B) 1-X.Kolumb; 2-V.Qama; 3-X.S.Elkano
- C) 1-X.Kolumb; 2-A.Vespuççi; 3-X.S.Elkano
- D) 1-A.Vespuççi; 2-B.Diaş; 3-C.Kuk
- E) 1-X.Kolumb; 2-V.Qama; 3-C.Kuk

8. Səyahət xəritəsi göstərilmiş səyyaha aid olan fikri müəyyən edin.



- A) 4 dəfə səyahətdə olmuş və Vest-Hind adalarını kəşf etmişdir.


B) Avropadan qərbə doğru səyahətə başlayan ilk səyyah hesab edilir.

C) Amazon və Orinoko çaylarının hövzəsində olmuş və bu çayları öyrənmişdir.

D) Üfuqi zonallığın kəşfi və İqlimsünaslıq elminin əsasını qoymuşdur.

E) ABŞ-in mərkəzindən ən uzaqda olan ştatının yerləşdiyi ərazini kəşf etmişdir.

9. Verilmiş fiqurları təbiətlə əlaqələndirən alım:



- A) Aristotel B) Platon C) Strabon
D) Pifaqor E) Fales

CƏLİL SİRƏLİYEV

10. H.Z.Şirvaniyə aid olan doğru fikri seçin.

- A) 3 qitə və 3 materik ərazisində səyahətdə olmuşdur.
- B) Şimali və Şərqi Asiyada olmuş, "Üç dəniz arxasında səyahət" əsərini yazmışdır.
- C) Türk dünyasının kartograflarından hesab edilir.
- D) Kanar və Malay arkipelaqında səyahətdə olmuşdur.
- E) Onun səyahəti ilk dünya səyahətiindən əvvəl olmuşdur.

11. Doğru fikri müəyyən edin.

- A) Tomilison ilk dəfə Anamorfoz xəritələri tərtib edib.
- B) X.Kolumbdan əvvəl heç kim Hindistana dəniz yolu kəşf etmək üçün səyahətə çıxmamışdır.
- C) İqlimsünaslıq, Demografiya, Rekreasiya fiziki coğrafiyanının ənənəvi sahələridir.
- D) Çellencer gəmisinin səyahətə çıxması iqlimsünaslığın inkişafını sürətləndirmişdir.
- E) Hacı Zeynalabdin Şirvani Sri-Lankada səyahətdə olmuşdur.

COĞRAFIYA TEST TOPLUSU

47. "Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin bir qrup tələbə və müəllimi tədqiqat məqsədilə 10 günlük səfərə çıxmağı planlaşdırıldılar. Onlar öncə Böyük Qafqaz yoxsa Kiçik Qafqaz dağlarına getməyi müzakirə etdilər, bu ərazilərin oxşar və fərqli cəhətlərini müəyyən edərək, Böyük Qafqaz dağlarının şimal-sərq yamacına getməyi qərara aldılar. Lakin onlar öncə Azərbaycanın ümumcoğrafi xəritəsində gedəcəyi ərazinin yollarına baxdılar və həmin ərazidə 10 gün müddətində havanın necə olacağını öyrəndilər. Bu müddətə ərazinin relyefini və geoloji quruluşunu öyrəndilər. "Verilmiş situasiyaya əsasən tədqiqatçılar coğrafiyanın hansı metodundan istifadə etməmişdir?

- | | |
|-----------------|---------------|
| A) Kartoqrafik | B) Proqnoz |
| C) Müqayisə | D) Modelləşmə |
| E) Çöl-tədqiqat | |

48. Coğrafiya elminin vəzifələrinə aid deyil.
- | | |
|----------------------------------|----------------|
| A) İdarə edir | B) İzah edir |
| C) Proqramlaşdırır | D) Təsvir edir |
| E) Yeni obyektlər layihələşdirir | |

49. Uyğunluğu müəyyən edin.

1. M.Müseyibov, B.Budaqov	a. Azərbaycanın geomorfoloji quruluşunu öyrənmişlər.
2. H.Əliyev, M.Salayev	b. Azərbaycanın daxili sularını öyrənmişlər.
3. H.Əliyev, A.Nadirov	c. Azərbaycanın iqtisadi coğrafiyasını tədqiq etmişlər. d. Azərbaycanın torpaq örtüyünü tədqiq etmişlər.

- | | |
|------------------|------------------|
| A) 1-a; 2-d; 3-c | B) 1-a; 2-c; 3-d |
| C) 1-d; 2-b; 3-a | D) 1-d; 2-a; 3-b |
| E) 1-a; 2-d; 3-b | |

50. Uyğunluğu müəyyən edin.

Doğru	Yanlış
1. Coğrafi biliklərin ilkin mərhələsi Misir, Çin, Hindistan kimi ölkələrdə inkişaf etmişdir.	4. A.Bakıxanov "Kainatın sırları" coğrafi əsərini Amerikanın kəşf edilməsinə həsr etmişdir.
2. R.Amudsenin kəşfi F.Bellinshauzenin kəşfindən əvvəl olmuşdur.	5. Tarixi "İpək yolu"nu ilk dəfə M.Polo kəşf etmişdir.
3. Ə.Bakuvi yerin firlanmasını və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.	6. Qafqaz Albaniyası, Kür və Araz çayları haqqında ilk dəfə Strabonun "Coğrafiya" əsərində məlumat verilmişdir.

CƏLİL SİRƏLİYEV

- | | | |
|----------|----------|----------|
| A) 1,2,6 | B) 2,4,5 | C) 1,4,5 |
| D) 1,3,6 | E) 3,4,5 | |

51. Uyğunluğu müəyyən edin.

Fiziki coğrafiya	
Ənənəvi sahələr	Yeni sahələr
1. Kartoqrafiya	Riyazi coğrafiya
2. Geologiya	Ekoloji coğrafiya
3. Hidrologiya	CİS
4. Kənd təsərrüfatı coğrafiyası	Landşaft planlaşdırılması
5. Okeanologiya	Rekreasiya coğrafiyası

- | | | | |
|--------|--------|--------|--------|
| A) 1,3 | B) 2,4 | C) 1,4 | D) 2,3 |
| | | | E) 3,5 |

CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU

23. Hansı xəritədə Bakı ilə Kürdəmir arasındaki məsafə daha qısa görünər?

Xəritə	İzahlı miqyas
I.	1 sm-də 25 km
II.	1 sm-də 30 km
III.	1 sm-də 55 km
IV.	1 sm-də 20 km
V.	1 sm-də 80 km

- A) III B) IV C) II D) I E) V

24. Divarda eyni ölçüyə malik 5 xəritə asılmışdır.

1. Azərbaycanın xəritəsi

2. Qubanın xəritəsi

3. Avropanın xəritəsi

4. Rusyanın xəritəsi

5. Antarktidanın xəritəsi

Bu xəritələrdə generalizasiyanın artma ardıcılığını müəyyən edin.


- A) 4, 5, 3, 2, 1 B) 2, 1, 4, 3, 5
 C) 2, 1, 3, 5, 4 D) 4, 5, 3, 1, 2
 E) 3, 4, 5, 1, 2

25. Divarda tutduqları sahə eyni olan 5 xəritə asılmışdır. Bunlar aşağıdakı cədvəldə verilmişdir. Xəritələrin dəqiqliklərini (müsəssəlliliklərini) artma ardıcılığı ilə düzün.

1.	Rusyanın fiziki xəritəsi
2.	Afrikanın fiziki xəritəsi
3.	Avstraliyanın fiziki xəritəsi
4.	Avropanın fiziki xəritəsi
5.	Asiyanın fiziki xəritəsi

- A) 3,4,1,2,5 B) 3,1,4,2,5 C) 5,2,4,1,3
 D) 5,2,1,4,3 E) 5,2,3,1,4


26. Diaqrama əsasən hansı xəritənin miqyasının daha böyük olduğunu müəyyən edin (həqiqi məsafə km, xəritədəki məsafə sm-ilə verilmişdir).



- A) V B) III C) I D) II E) IV

CƏLİL SİRƏLİYEV

27. Sxemə əsasən hansı məntəqədə həqiqi məsafə daha uzundur?



- A) II B) IV C) III D) I E) V

28. A və B şəhərləri arasındaki məsafə 1:200 000 miqyaslı xəritədə 36 sm, B ilə C arasındaki məsafə A ilə B arasındaki məsafədən 1.5 dəfə çoxdur. A ilə C arasındaki həqiqi məsafəni hesablayın.

- A) 154 km B) 108 km C) 64 km
 D) 72 km E) 180 km

29. 1:400 000 miqyaslı xəritədə meşənin eni 6 sm, uzunluğu 10 sm-dir. Bu meşənin həqiqi sahəsi neçə km^2 -dir?


- A) 240 km^2 B) 532 km^2 C) 512 km^2
 D) 128 km^2 E) 960 km^2

CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU

- Yüksəklik relyef formasıdır.
 - B-nin səth axınları A-ya gəlir.
 - A məntəqəsində atmosfer təzyiqi B-dən azdır.
 - A nöqtəsinin hündürlüyü B nöqtəsinin hündürlüyündən azdır.
 - B nöqtəsinin hündürlüyü A nöqtəsinin hündürlüyündən azdır.
 - Kəsme yüksəklik 10 m-dir.
- A) 1,3,4 B) 2,4,5 C) 1,4,6
 D) 2,5,6 E) 3,5,6

35. Doğru olan fikri seçin.




- A) A məntəqəsində duran səyyah B məntəqəsində duran səyyahı görə bilər.
 B) C və B məntəqələrinin hündürlük fərqi 100 mdir.
 C) Səth sularının axın istiqaməti B-dən C-yə doğrudur.
 D) A məntəqəsi B və C məntəqələrindən daha hündürdə yerləşir.
 E) A və B məntəqələri arasında hündürlük fərqi 75 m-dir.

36. Səyyah B məntəqəsindən A məntəqəsinə 225° -lik azimutla gəlmışdır. Səyyah hər dəfə eyni məsafə qət etməklə aşağıdakı hansı azimutlardan istifadə edərək B məntəqəsinə qayğıda bilər?
 A) $90^{\circ}-0^{\circ}; 0^{\circ}-90^{\circ}$ B) $0^{\circ}-270^{\circ}; 270^{\circ}-0^{\circ}$


- C) $0^{\circ}-180^{\circ}; 225^{\circ}-315^{\circ}$
 D) $90^{\circ}-180^{\circ}; 315^{\circ}-330^{\circ}$
 E) $180^{\circ}-90^{\circ}; 135^{\circ}-225^{\circ}$

37. Şəkildə bütün meridianların kəsişdiyi məntəqədən 90° -lik meridian boyu hərəkət edən müşahidəçi hansı istiqamətə getmiş olar?



- A) Şimal-şərqdən cənuba B) Şimala
 C) Cənuba D) Şərqdən qərbə
 E) Şimal-şərqdən cənub-qərbə

38. Sxemə əsasən hansı məntəqədəki bərk sūxurların çap istiqamətinə təsir etdiyini demək olar?



- A) III B) II C) V D) IV E) I

39. 90° -lik azimutla hərəkət edən dənizçilər gəminin istiqamətini 45° sağa döndərib, bir müddət bu istiqamətdə hərəkətlərini davam etdirdilər. Dənizçilərin başlangıç məntəqəyə ən qısa yolla qayıtmaq üçün hansı azimut bucağından istifadə etməli olduğunu müəyyən edin.

COĞRAFIYA TEST TOPLUSU

1. A nöqtəsinin mütləq hündürlüyü B-dən yüksəkdir.
 2. Horizontallar arasındaki kəsmə yüksəklik fərqi 10 m-dir.
 3. Təpənin cənub-qərb yamacı daha meyillidir.
 4. Horizontallar arasındaki kəsmə yüksəklik fərqi 5 m-dir.
 5. A və B nöqtələri arasındaki hündürlük fərqi 20 m-dir.
 6. A məntəqəsində orta illik temperatur B-dən aşağıdır.
- A) 1,4,6 B) 2,3,4 C) 2,3,5
 D) 1,5,6 E) 2,4,5


68. Doğru fikrin verildiyi variantı seçin.

- A) Üfüqün cəhətlərinin təyin edilməsində Günəşin istiqamətindən istifadə etmək mümkün deyil.
- B) Qütb ulduzu ən böyük bucaq altında şimal və cənub qütblərində görünür.
- C) Qnomon üfüqün cəhətlərinin təyin edilməsində istifadə edilən alətdir.
- D) Qnomonun kölgəsi hər zaman günəşin olduğu istiqamətə düşür.
- E) Nisbi hündürlükə mütləq hündürlük heç zaman üst-üstə düşmür.

69. Doğru olmayan fikri seçin.


- A) Horizontallara perpendikulyar çəkilmiş berqştrixlərə əsasən yamacın eniş və ya yoxus olduğunu müəyyən etmək mümkündür.
- B) Bütün dünya ölkələrində dəniz səviyyəsi Baltik dənizindən hesablanır.
- C) Fiziki xəritələrdə horizontalların arası hipsometrik və batıqrafik şkalaya əsasən rənglənir.
- D) Plan və topoqrafik xəritələrdə kəsmə yüksəklik bütün hissələrdə sabit olsa da, kiçik və orta miqyaslı xəritələrdə sabit olmaya bilir.
- E) Mütləq hündürlük artıqca relyefi təsvir etmək üçün istifadə edilən horizontalların sayı da artır.

70. Hansı profil üzrə yüksəklik fərqi daha çoxdur?



- A) TS B) KL C) GH D) PR E) MN

71. Doğru olmayan fikirləri seçin.



- CƏLİL SİRƏLİYEV
1. B və C məntəqələri arasında olan hündürlük fərqi A və C məntəqələri arasındaki hündürlük fərqindən azdır.
 2. A və C məntəqələrində duran müşahidəçilər bir-birini görə bilmirlər.
 3. A məntəqəsi verilmiş digər iki məntəqəyə nisbətən dəniz səviyyəsindən daha yüksəkdə yerləşir.
 4. B məntəqəsi ilə A məntəqəsi arasındaki mütləq hündürlük fərqi 30 m-dir.
 5. Kəsmə yüksəklik 5 m olduğu üçün B və C məntəqələri arasındaki hündürlük fərqi 15 m-dir.
 6. Verilmiş məntəqə şimal müləyim qurşaqdə yerləşərsə, ilboyu günorta vaxtı günəş şüalarının düşmə bucağı B məntəqəsində A-dan çox olar.
- A) 1,4,5 B) 2,4,6 C) 1,2,3 D) 1,3,5 E) 2,5,6

72. Məhəllin planına aid olmayan xüsusiyyəti seçin.


- A) Məhəllin planında mütləq və nisbi hündürlüyü təyin etmək mümkündür.

CƏLİL SİRƏLİYEV

49. Ekvator üzerinde 100° ş.u-dan şərqə doğru 10017 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatını müəyyən edin.


- A) Ekvator və 1° ş.u B) Ekvator və 180° u
 C) Ekvator və 1° q.u D) Ekvator və 170° ş.u
 E) Ekvator və 170° q.u

50. Xəritədə göstərilmiş A və B məntəqələri arasındaki həqiqi məsafənin C və D məntəqələri arasındaki həqiqi məsafədən daha kiçik olmasının səbəbi hansı variantda düzgün göstərilmişdir?



- A) Yerin relyefinin mürəkkəbliyi
 B) Dəniz və qurunun müxtəlif paylanması
 C) Yerin öz oxu ətrafında paralellər üzrə sürətinin müxtəlifiyi
 D) Yerin kürə formasında olması
 E) C və D arasında Orta okean silsilələrinin olması

51. Xəritə-sxemdə göstərilən ərazilərin xəritəsinin qurulmasında hansı kartografiq proyeksiyalardan istifadə olunması məqsədə uyğundur?



A) a - silindrik - 2; b - konus - 3; c - çoxüzlü - 1

B) a- silindrik - 3; b- konus - 1; c - azimutal - 2

C) a- silindrik - 2; b- konus - 1; c- azimutal- 3

D) a- çoxüzlü - 2; b- silindrik - 1; c- konus - 3

E) a- konus - 3; b- çoxüzlü - 2; c- silindrik – 1

52. Uyğunluğu müəyyən edin.

Xəritənin məzmunu	Təsvir üsulları
1. Yağışların paylanması	a. Keyfiyyət fonu
2. Temperaturun paylanması	b. Areal
3. Kənd təsərrüfatı sahələrinin paylanması	c. İzoxətt
4. Kənd əhalisinin sayı	d. Nöqtələr

A) 1-b; 2-c; 3-a; 4-d B) 1-a; 2-c; 3-b; 4-d

C) 1-c; 2-a; 3-d; 4-b D) 1-b; 2-d; 3-a; 4-c

E) 1-a; 2-b; 3-c; 4-d

CƏLİL SİRƏLİYEV

53. Eyni ölçülü vərəqdə aşağıdakı xəritələrdə generalizasiyanın azalma ardıcılılığı ilə düzün.

1. Avstraliyanın fiziki xəritəsi

2. Avrasiyanın fiziki xəritəsi

3. Cənubi Amerikanın fiziki xəritəsi

4. Cənubi Amerikanın siyasi xəritəsi

5. Afrikanın fiziki xəritəsi

A) 2,5,4,3,1 B) 2,5,3,4,1 C) 1,3,4,5,2

D) 1,4,3,5,2 E) 4,3,2,1,5

COĞRAFIYA TEST TOPLUSU

4. Təsvir olunmuş xəritələrin vərəqdə ölçüsü eyni olduğu üçün miqyasları da eynidir.

5. Cənubi Amerikanın xəritəsində generalizasiya Şimali Amerikadan çoxdur.

- | | | |
|--------|--------|--------|
| A) 2,3 | B) 2,5 | C) 1,3 |
| D) 3,4 | E) 1,4 | |

96. Uyğunluğu müəyyən edin.


Doğru	Yanlış
1. Yerin cənub qütbü şimal qütbünə nisbətən qabarıldır.	3. Geoid dəniz səviyyəsinə uyğun gələn səth olduğu üçün Yerin relyefi mütləq nəzərə alınır.
2. K. Səlmasının hazırladığı qlobusda təbii zonalar təsvir olunmuşdur.	4. K. Eratosfen Siyena və İsgəndəriyyə şəhərlərində apardığı tədqiqat zamanı bir dərəcəlik meridian qövsünün uzunluğunu müəyyən etmişdir.

- | | | |
|--------|--------|--------|
| A) 3,4 | B) 2,5 | C) 1,3 |
| D) 2,3 | E) 1,4 | |

97. Bakı şəhərinin yerləşdiyi coğrafi koordinatlarının tam əksindən səyahətə başlayan səyyah əvvəlcə 180° -lik azimutla 6660 km, sonra isə şərqi istiqamətində 30° hərəkət etdi. Səyyahın çatdığı məntəqənin coğrafi koordinatlarını müəyyən edin.

- | | |
|---|--|
| A) 80° şm.e və 100° q.u | B) 80° c.e və 160° q.u |
| C) 80° şm.e və 130° q.u | D) 70° c.e və 50° q.u |
| E) 80° c.e və 80° ş.u | |

98. Doğru fikri müəyyən edin.



- A) Hər iki xəritədə ölkələrin sərhədlərini müəyyən etmək olar.
- B) Silindrik proyeksiyada hazırlanlığı üçün hər tərəfdə 0 təhrifdir.
- C) I xəritə II xəritəyə nisbətən daha az generalizasiyaya məruz qalıb.
- D) Yalnız birinci xəritədə göllərin yerini müəyyən etmək olar.
- E) I xəritə tematik, II xəritə isə kompleks xəritələr qrupuna aiddir.

CƏLİL SİRƏLİYEV

99. Səyyah şimal maqnit qütbü (şərti) ilə şimal coğrafi qütbü arasında əlində kompas dayanarsa, kompasın cənubu göstərən oxu hansı istiqamətə yönələr?

- | | |
|-------------------------|-------------------------|
| A) Cənub qütbünə | B) Cənub maqnit qütbünə |
| C) Şimal maqnit qütbünə | D) Şimal qütbünə |
| E) Ekvator xəttinə | |


100. Uyğunluğu müəyyən edin.

A)	Proyeksiyalardan yalnız xəritələrdə istifadə edilir.	Yanlış
B)	Fiziki xəritələrdə yaşıl rəng çəmənlikləri və meşəlikləri bildirir.	Doğru
C)	Eyni ərazinin fiziki xəritəsi siyasi xəritəsinə nisbətən generalizasiyaya az məruz qalır.	Doğru
D)	Kənd təsərrüfatının məhsuldarlığı areal üsulla verilir.	Doğru
E)	Kənd təsərrüfatının müxtəlifliyi tematik xəritələrdə verilir.	Yanlış

CƏLİL SİRƏLİYEV


COĞRAFIYA TEST TOPLUSU

40. Şekle əsasən doğru olmayan fikirləri müəyyən edin.



- A) Şimal qütb dairəsindən şimalda qalan bütün məntəqələrdə qütb gündüzleri müşahidə edilir.
- B) Cənub qütb dairəsində cənubda qalan bütün mənqətələrdə qütb gecələridir.
- C) Yeni Zelandiya və Kergelen adalarında qış fəsləri başlayır.
- D) Balear adalarında ilin ən yağışlı fəsləri müşahidə edilir.
- E) Şimal yarımkürəsində quruda ən yüksək temperatur müşahidə edilir.

41. Şekle əsasən doğru olmayan fikri müəyyən edin.



- 1. Yer kürəsi öz orbitinin Güneşə yaxın olan hissəsindədir.
- 2. Bakı şəhərində Güneş üfüqdə həmin enlikdə ola biləcəyi maksimum hündürlükədir.
- 3. Azərbaycanlıların Antarktidaya səyahət etməsi üçün ən əlverişli fəsildir.

4. Bakıda gecənin uzunluğu gündüzün uzunluğundan 3 dəfə çoxdur.

5. Şimal qütb dairəsində ilin bir günü qütb gecəsi müşahidə edilir.


6. Cənub yarımkürəsində qış fəsləri başlayır.

- | | | |
|----------|----------|----------|
| A) 1,3,4 | B) 2,5,6 | C) 1,3,5 |
| D) 2,4,6 | E) 1,2,5 | |

42. Yerin öz oxu ətrafında fırlanması ilə yaranan coğrafi proseslərə aid deyil.

- A) Gecə-gündüz brizləri
- B) Gecə və gündüzün yaranması
- C) Qabarma-çəkilmə hadisəsi
- D) Fəsillərin yaranması
- E) Gecə və gündüz arasındaki temperatur fərqi

43. Yay gündönümü günündə günəş şüalarının günorta vaxtı C və B məntəqələrinə düşmə bucaqları arasındaki fərqi hesablayın.



- A) 47°
- B) $21,5^\circ$
- C) $68,5^\circ$

- D) 32°
- E) 43°


CƏLİL SİRƏLİYEV

SAAT QURŞAQLARI

1. "Dünyanın bəzi ölkələri yay və qış vaxtından istifadə edir. Lakin bəzi ekvatorial və tropik ölkələr bunu ehtiyac görmür". Bu fikri əsaslandıran fikri seçin.


- A) Gün ərzində günəşin üfüqdən itməməsi ilə
- B) Gecənin müddətinin gündüzdən qısa olması ilə
- C) Günəş şüalarının yüksək bucaq altında düşməsi ilə
- D) Gecə və gündüzün uzunluqları arasındaki fərqi az olması ilə
- E) Temperaturun il boyu az dəyişməsi ilə

2. Gün dəyişmə xətti düz xətt kimi deyil, müəyyən istiqamətlərdə əyilməsinin səbəbi:



- A) Yerin xəyali oxunun yer səthinə meyilli olması
- B) Yerin orbitinin ellipsoid olması
- C) Yerin qütblərdən basıq, ekvatoridan qabarıq olması
- D) Yerin öz oxu ətrafında fırlanması sürətinin ekvatorda çox olması
- E) Adaların məxsus olduğu dövlətlərin saat qurşaqının müxtəlif olması

3. Şəkildə A və B məntəqələri arasındaki məsafənin qısa olmasına baxmayaraq, aralarında 1 gün fərq olmasının səbəbi:




- A) Yerin xəyali oxunun yer səthinə meyilli olması
- B) Yerin orbitinin ellipsoid olması
- C) Yerin qütblərdən basıq, ekvatoridan qabarıq olması
- D) Yerin öz oxu ətrafında fırlanması sürətinin ekvatorda çox olması
- E) Yerin işıqlanmasının şərqdən qərbə doğru olması

4. Yerin öz xəyali oxu ətrafında fırlanması sürətinin paralellər üzrə müxtəlif olmasının səbəbi:

- CƏLİL SİRƏLİYEV
- A) Ekvatordan qütblərə doğru orta illik temperaturun azalması
 - B) Ekvatordan qütbə doğru troposfer qatının azalması
 - C) Ekvatordan qütbə doğru paralellərin uzunluğunun artması
 - D) Yerin günəş ətrafında meyilli hərəkəti
 - E) Qütblərdən ekvatora doğru paralellərin uzunluğunun artması


5. A və D məntəqələri arasındaki yerli vaxt fərqi, B və C məntəqələri arasındaki yerli vaxt fərqindən nə qədər çoxdur?



- A) 60 dəqiqə
- B) 120 dəqiqə
- C) 0 dəqiqə
- D) 180 dəqiqə
- E) 240 dəqiqə


CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU




- A) A məntəqəsi yerli vaxtla digər məntəqələrdən daha irəlidə yerləşir.
- B) N və M məntəqələri arasında vaxt fərqi 12 saatdır.
- C) K məntəqəsi N məntəqəsindən daha qərbdə yerləşir.
- D) L məntəqəsi digər məntəqələrə nisbətən daha şərqdə yerləşir.
- E) Həmin gün K məntəqəsində gündüzün uzunluğu digər məntəqələrdən daha çoxdur.

75. Qrafikdə 22 iyun tarixində gündüzün uzunluqları verilmişdir. Doğru fikri müəyyən edin.




- A) Məntəqələr arasında ekvatora ən yaxın olanı D məntəqəsidir.
- B) A məntəqəsi həm şimal, həm də cənub yarımkürəsində yerləşə bilər.
- C) B məntəqəsində Yerin öz oxu ətrafında fırlanması sürəti digər məntəqələrə nisbətən çoxdur.
- D) D məntəqəsində qütb gecə-gündüzleri müşahidə edilir.
- E) B və C məntəqələri eyni işıqlanma qurşağı daxilində yerləşir.

76. 21 mart tarixində 5 müxtəlif məntəqələrdə cisimlərin kölgələrinin uzunluğu verilmişdir. Qrafikdə hansı fikrin doğru olduğunu demək olar?



- A) I məntəqədə günəş şüalarının düşmə bucağı digər məntəqələrə nisbətən daha çoxdur.
- B) II məntəqədə Yerin öz oxu ətrafında fırlanması sürəti digər məntəqədən daha çoxdur.
- C) III məntəqənin yerləşdiyi paralelin uzunluğu məntəqənin yerləşdiyi paralelin uzunluğundan daha uzundur.
- D) IV və V məntəqələrdə gecə-gündüzün adı növbələşmə pozulur.
- E) III məntəqə IV məntəqəyə nisbətən ekvatora ən yaxındır.

77. 21 mart tarixində 5 fərqli məntəqədə eyni anda günəş vəziyyəti təsvir edilmişdir. Buna əsasən doğru fikri müəyyən edin.



- A) A məntəqəsində yerli vaxt digərlərindən daha irəlidir.
- B) Ən yüksək temperatur K məntəqəsində müşahidə edilir.
- C) N və M məntəqələri arasındaki yerli vaxt fərqi 9 saatdan az deyil.
- D) L məntəqəsi digər məntəqələrdən yerli vaxtla daha irəlidir.
- E) M məntəqəsində şaquli cisimlərin kölgəsi daha çoxdur.


4. Hind və Atlantik okeanının sahəsi azala bilər.

5. Cəbəllüttariq boğazı genişlənə bilər.

- A) 1,3 B) 2,3 C) 3,5

- D) 2,5 E) 1,4

54. Doğru olan fikirləri seçin.



1. Sahəcə ən böyük olan litosfer tavası materik tipli Yer qabığına malik deyil.

2. Sakit Okean və Cənubi Amerika litosfer tavalarının subduksiya zonasında dünyanın ən uzun dağ silsiləsi yerləşir.

3. Yalnız materik tipli Yer qabığına malik olan litosfer tavası ilə Afrika litosfer tavası arasında olan su hövzəsi genişlənir.

4. Antarktida və Cənubi Amerika litosfer tavalarının toqquşma zonasında Erebus və Terror vulkanı yerləşir.

5. Hind-Avstraliya litosfer tavası iki okean və iki materikin hissələrindən ibarətdir.

6. Bütün litosfer tavalarında bazalt qatı mövcud deyil.

- A) 1,3,6 B) 1,2,5 C) 2,4,6 D) 1,3,5 E) 2,3,5

55. Cənub yarımkürəsində adada yerləşən vulkanları müəyyən edin.

- A) Hekla, Etna, Fudziyama, Ruapehu

- B) Vezuvi, Hekla, Katmay, Terror

- C) Erebus, Kerençi, Krakatau, Ruapehu

- D) Hekla, Etna, Pinatubo, Fudziyama

- E) Aso, Apo, Kerençi, Semeru

56. Şimal yarımkürəsində adada yerləşən vulkanları müəyyən edin.

- A) Hekla, Etna, Fudziyama, Ruapehu

- B) Vezuvi, Hekla, Katmay, Terror

- C) Erebus, Terror, Krakatau, Ruapehu

- D) Hekla, Etna, Pinatubo, Fudziyama

- E) Aso, Apo, Kerençi, Semeru

57. Xəritə-sxemdə işaretlənmiş məntəqələrə uyğun gələn vulkanları müəyyən edin.



- A) 1-Pinatubo; 2-Kamerun; 3-Bardarbunqa; 4- Momotombo

- B) 1-Semeru; 2-Kamerun; 3-Bardarbunqa; 4- Momotombo

- C) 1-Krakatau; 2-Kamerun; 3-Bardarbunqa; 4- Kotopaxi

- D) 1-Semeru; 2-Klimancaro; 3-Hekla ;4-Orisaba

- E) 1-Krakatau; 2-Klimancaro ; 3-Hekla; 4-Reynir

58. Doğru olan sıraları müəyyən edin.

Vulkan	Yerləşdiyi ərazi	Fəaliyyəti
1. Krakatau	Yava adası	Aktiv
2. Fudziyama	Honşu adası	Aktiv
3. Axar-Baxar	Vulkanik yayla	Aktiv
4. Ruapehu	Şimal adası	Aktiv
5. Qızılboğaz	Vulkanik yayla	Sönmüş
6. Semeru	Sumatra	Sönmüş

- A) 2,4,5

- B) 1,3,6


- C) 2,5,6

- D) 3,4,5

- E) 1,3,5


COĞRAFIYA TEST TOPLUSU

36. Səhv olanları tapın.



- A) 1,3,4 B) 2,5,6 C) 1,2,5
D) 2,4,6 E) 1,4,6


37. Kontur xəritədə işarələnmiş ərazilərdə hansı dövrün süxurlarıdır və hansı ərazilərdə yayılmışdır?



- A) Paleogen-Böyük Qafqazın şimal-şərqi, Lənkəran, Naxçıvan
B) Yura-Şahdağ silsiləsi, Ləngəbəz silsiləsi, Ələt tırəsi, Talyış dağları
C) Təbaşir-Talyış dağları, Zəngəzur silsiləsi, Böyük Qafqazın cənub-şərqi
D) Neogen-Qobustan, Zəngəzur, Talyış dağları, Şahdağ silsiləsi
E) Paleogen-Böyük Qafqazın cənub-şərqi, Talyış dağları, Zəngəzur silsiləsi


CƏLİL SİRƏLİYEV

38. Kontur xəritədə işarələnmiş ərazilərdə hansı dövrün süxurları geniş yayılmışdır?




- A) Paleogen B) Yura C) Təbaşir
D) Neogen E) IV dövr

39. Kontur xəritədə işarələnmiş ərazilərdə hansı dövrün süxurları geniş yayılmışdır?



- A) Paleogen B) Yura C) Təbaşir
D) Neogen E) IV dövr

40. Kontur xəritədə işarələnmiş ərazilərdə hansı dövrün süxurları geniş yayılmışdır?



CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU


A) Paleogen
D) Neogen

B) Yura

E) Antropogen

C) Təbaşir

41. Rəqəmlərə müvafiq gələn dövrləri ardıcılıqla qeyd edin.



- A) Yura, Antropogen, Paleogen, Alt Paleozoy, Neogen
 B) Təbaşir, Antropogen, Yura, Devon, Neogen
 C) Antropogen, Təbaşir, Devon, Yura, Neogen
 D) Neogen, Təbaşir, Antropogen, Yura, Devon
 E) Kembri, Antropogen, Yura, Devon, Neogen

42. Uyğunluğu müəyyən edin.

Şərti işarə	Adı	Tektonik zona
1.	Alunit	Kiçik Qafqaz qalxması
2.	Neft	Araz cavan platforması
3.	Polimetal	Böyük Qafqaz qalxması
4.	Qızıl	Kiçik Qafqaz qalxması
5.	Xromit	Kür çökkməsi

- A) 1,2 B) 3,4 C) 1,5 D) 2,6 E) 1,4

43. Uyğunsuluğu müəyyən edin.

Şərti işarə Istifadə edildiyi sahə



Kimya sənayesi



Tikinti



Kənd təsərrüfatı



Kimya sənayesi



Kənd təsərrüfatı

44. Uyğunluğu müəyyən edin.

- | | | |
|---------------|-----------------|-------------|
| I. Filiz | II. Qeyri-filiz | III. Yanar |
| 1. Alunit | 2. Neft | 3. Perlit |
| 4. Yanar şist | 5. Əqiq | 6. Civə |
| 7. Seolit | 8. Molibden | |
| a. Laçın | b. Göygöl | c. Daşkəsən |
| d. Tovuz | e. Kəlbəcər | f. Salyan |
| g. Ordubad | h. İslmayilli | |

A) I-1-c,6-e,8-g; II-3-a,5-b,7-f; III-2-d,4-h

B) I-1-c,6-a,8-g; II-3-e,5-b,7-d; III-2-f,4-h

C) I-1-a,6-c,7-e; II-2-b,3-f,4-g; III-5-h; 8-d

D) I-2-c,4-e,6-g; II-3-a,5-b,7-f; III-1-d,8-h

E) I-1-d,6-c,8-e; II-3-b,5-a,7-g; III-2-h,4-f

45. Doğru olmayan fikirləri müəyyən edin.

1. Respublikamızda faydalı qazıntıların zəngin olması geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır.
2. Respublikamızda mineral bulaqların sayı 824 olub, əsasən yüksək dağlıq rayonlarda yayılmışdır.
3. Ölkəmizdə bir çox mineral bulaqların əsasında kurort-turizm kompleksləri yaradılmışdır.

CƏLİL ŞİRƏLİYEV


COĞRAFIYA TEST TOPLUSU

5. I və IV sxemdəki vəziyyətin mərkəzində havanın səkit vəziyyəti-şəlakət hökm sürür.

6. III və IV sxemdəki vəziyyət eyni yarımkürələrdə yerləşə bilər.

- A) 2,5,6 B) 2,3,4 C) 1,2,5 D) 3,4,5 E) 2,4,5

99. Sxema əsasən düzgün olmayan fikirləri seçin.



1. 2 rəqəmi ilə göstərilmiş külək dinamik yüksək təzyiqdən, dinamik alçaq təzyiqə doğru əsir.

2. 3 və 4 rəqəmləri ilə işarələnmiş küləklər termik alçaq təzyiqdən, dinamik yüksək təzyiqə doğru əsir.

3. 6 rəqəmi ilə işarələnmiş küləyin sürəti digərlərindən daha yüksəkdir.

4. 1 və 6 nömrələri ilə işarələnmiş küləklər dinamik yüksək təzyiqdən, termik alçaq təzyiqə doğru əsir.

5. Alyaska və Bretan yarımadaları 1 rəqəmi ilə işarələnmiş küləyin təsiri altındadır.

6. 2 və 3 rəqəmləri ilə işarələnmiş küləklər Sakit və Atlantik okeanlarında müşahidə edilir.

- A) Yalnız 2,4 B) Yalnız 1,3 C) Yalnız 2,4,5
D) Yalnız 1,3,6 E) Hamısı


100. Musson küləklərinin təsiri altında qalan əraziləri seçin.

CƏLİL SİRƏLİYEV




- A) 1,2,5 B) 1,3,4 C) 2,5,6 D) 1,5,6 E) 2,4,6

101. M nöqtəsi ilə L nöqtəsi arasındaki temperatur fərqiin 2.7°C olduğunu nəzərə alaraq, L və K arasındaki temperatur fərqiini və K nöqtəsindəki atmosfer təzqini hesablayın.



- A) 5,4 və 670 B) 4,5 və 450 C) 5,4 və 450
D) 6,5 və 670 E) 5,4 və 690

102. Sxema əsasən doğru fikirləri müəyyən edin.





1. I və II əraziyə daxil olarkən havanın su buxarı ilə doyma həddi azalır.
2. II və IV vəziyyət Maskeren adalarının yerləşdiyi yarımkürələrdə müşahidə edilə bilər.


CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU

71. Verilmiş iqlim diaqramının xəritədə hansı mənzərəyə uyğun gəldiyini müəyyən edin.




- A) III B) V C) I D) II E) IV



- A) İsti okean cərəyanlarının təsiri altında qalan ərazilər
B) Musson iqliminin müşahidə olunduğu ərazilər
C) Neftlə çirkənmiş ərazilər
D) Rütubətli tropik iqliminin yayıldığı ərazilər
E) Tropik siklonlarının müşahidə edildiyi ərazilər


73. Sxemə uyğun gələn tarix üçün doğru fikirləri seçin.



1. Subtropik iqlim qurşağının bütün tiplərində quraqlıq mövşümü yaşıanır.
2. Hindistan və Hind-Cin yarımadasında ilin rütubəti dövründür.
3. Yutlandiya yarımadasında gecənin uzunluğu Krim yarımadasından qıсадır.
4. Tar səhrasında havanın doyma həddi Böyük Qumlu səhrasından böyükdür.
5. Kamçatka yarımadasında qütb gündüzleri müşahidə edilir.
6. Mezozoy qırışılığının müşahidə edildiyi materiklərdə gündüzün uzunluğu artmağa başlayır.

- A) 2,3,6 B) 1,2,4 C) 2,3,4 D) 1,3,5 E) 2,4,5

74. Sxemə uyğun gələn tarix üçün doğru fikirləri seçin.




1. Cənub yarımkürəsində Aralıq dənizi iqlim vilayətində ilin ən quraq fəsilidir.
2. Musson küləkləri okean üzərində materikə doğru əsir.
3. Banks, Viktoriya və Devon adalarında qütb gecələri müşahidə edilir.

CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU

- A) Qədim dövrdə su altında qalan ərazilər
 B) Gətirmə konuslardan ibarət düzənliklər
 C) Kür hövzəsinə aid olan çayların keçdiyi
 düzənliklər
 D) Yeraltı suların daha çox cəmləşdiyi ərazilər
 E) Alluvial çəmən-meşə torpaqlarının yayıldığı
 ərazilər

21. Uyğunsuzluğu müəyyən edin.



- A) 2,3,4 B) 2,3,5 C) 1,4,5
 D) 1,2,5 E) 2,4,5

22. Kür hövzəsinə aid olmayan su anbarlarının verildiyi variantı seçin.

- A) Ceyranbatan, Xanbulan, Taxta körpü, Pirsaat
 B) Vayxır, Badamlı, Köndələn, Sərsəng
 C) Mingəçevir, Yenikənd, Varvara, Şəmkir
 D) Xanbulançay, Nohurqışlaq, Əyriçay, Suqovuşan
 E) Coğaz, Xatunlu, Ağdamkənd, Sərsəng

23. Respubikamızın çaylarının mənsəblərini mütləq hündürlüğünün artma sırası ilə verilən variantı seçin.

- A) Astaraçay, Xaçın, Arpa, Köndələn
 B) Viləş, Türyan, Kürək, Gilan
 C) Ataçay, Tovuz, Qabırı, Parağacay

- D) Qusarçay, Pirsaat, Lənkəran, Həkəri
 E) Türyan, Həkəri, Sumqayıt, Samur

24. Sxemə əsasən düzgün verilən sıraları seçin.

Göllər	Mənşəyi	Yerləşdiyi tektonik
1. B. Alagöl	Tektonik-vulkanik	K.Qafqaz
2. Açınohur	Axmaz	Kür çökəkliyi
3. Candargöl	Axmaz	Kiçik Qafqaz
4. Batabat	Uçqun-bənd	Araz çökəməsi
5. Tufangöl	Buzlaq	B.Qafqaz
6. Qaragöl	Vulkanik	K.Qafqaz

- A) 1,3,5 B) 2,4,6 C) 1,2,5 D) 2,4,5 E) 1,5,6

25. Cədvəldə Pirsaat və Gilan çaylarının oxşar və fərqli cəhətləri verilmişdir. Uyğunluğu müəyyən edin.


Oxşar	Fərqli
1. Hövzəsində müləyimisti iqlimə rast gəlinir.	Birbaşa Xəzərə tökülmür.
2. Orta axarlarında arid-denudasion relyef formaları yayılmışdır.	Qidalanmasında qar və buzlaq suları üstünlük təşkil edir.
3. Daxili axarsız hövzəyə aiddir.	Üzərində su anbarı tikilmişdir.
4. Kür çayı hövzəsinə aiddir.	Mənsəbinin hündürlüyü okean səviyyəsindən aşağıdır.
5. Hövzəsində Paleogen dövrünün süxurlarına rast gəlinir.	İki tektonik zonadan axır.
6. Axlığı vilayətdə qar xəttindən yuxarıda yerləşən zirvələr vardır.	Yerləşdiyi tektonik zonada filiz faydalı qazıntı yataqlarına rast gəlinir.

- A) 1,3,4 B) 2,4,5 C) 2,3,5 D) 2,3,6 E) 1,2,3

CƏLİL SİRƏLİYEV


COĞRAFIYA TEST TOPLUSU

65. Rəqəmlərə uyğun gələn su anbarlarını seçin.



- A) 1-Pirsaat; 2-Mil-Muğan; 3-Xaçın; 4-Köndələn; 5-Yenikənd
- B) 1-Pirsaat; 2-Bəhrəmtəpə; 3-Xaçın; 4-Köndələn; 5-Yenikənd
- C) 1-Yekəxana; 2-Bəhrəmtəpə; 3-Sərsəng; 4-Mil-Muğan; 5-Şəmkir
- D) 1-Pirsaat; 2-Bəhrəmtəpə; 3-Sərsəng; 4-Köndələn; 5-Yenikənd
- E) 1-Yekəxana; 2-Mil-Muğan; 3-Xaçın; 4-Köndələn; 5-Şəmkir

66. Göllərə aid olan düzgün fikirləri seçin.




- 1. 2 və 4 rəqəmləri ilə işaretənmiş göllər köçəri quşların sığınacağı hesab olunur.
- 2. 1 və 5 rəqəmləri ilə işaretənmiş göllər eyni mənşəlidir.
- 3. 2 və 3 rəqəmləri ilə işaretənmiş göllər Xəzər dənizinin qalıqları hesab olunur.
- 4. 1 və 5 rəqəmləri ilə işaretənmiş göllər meşə qurşağında yerləşir.

5. 1,3,4 və 5 rəqəmi ilə işaretənmiş göllər şirinsulu göllər hesab olunur.

6. 2 və 3 rəqəmi ilə işaretənmiş göllər eyni mənşəlidir.

- A) 1,3,4 B) 2,4,5 C) 1,2,6 D) 2,5,6 E) 1,3,5

67. Rəqəmlərlə göstərilmiş çaylara aid olan fikirləri seçin.



1. 4 rəqəmi ilə işaretənmiş çay ən çox çırklənmiş çaylardan hesab edilir.

2. 1 və 3 rəqəmi ilə işaretənmiş çayların qidalanmasında eyni mənbə üstünlük təşkil edir.

3. 2 və 5 rəqəmi ilə işaretənmiş çayların qidalanmasında müxtəlif mənbələr üstünlük təşkil edir.

4. 2 və 3 rəqəmi ilə işaretənmiş çayların axım tənzimlənməmişdir.

5. 1 və 3 rəqəmi ilə işaretənmiş çayların hövzəsində mezozoy erasının süxurlarına rast gəlinir.

6. 4 və 5 rəqəmi ilə işaretənmiş çaylar Kür hövzəsinə daxil deyil.

- A) 1,3,4 B) 2,4,5 C) 1,2,6 D) 1,2,5 E) 1,3,5

68. Hansı çayların səviyyəsi il ərazində kəskin dəyişir?

- | | | |
|-------------|--------------|------------|
| 1. Həkəri | 2. Viləşçay | 3. Arpaçay |
| 4. Qusarçay | 5. Tərtərçay | 6. Glançay |

- A) 1,3,4 B) 2,4,5 C) 1,2,6 D) 1,2,5 E) 1,3,5

CƏLİL SİRƏLİYEV

I. Aziziyyət kanalı
II. Qarabağ kanalı
III. Şirvan kanalı

1. Aşağı düzü
2. Qarabağ düzü
3. Çanub-Sərqi Şirvan
4. Muğan düzü
5. Sırvan düz

a. Ağdaş
b. Berdə
c. Bilişvar
d. Beyləqan

II-1,2-b,d; III-3,5-a
II-1,2-b,d; III-5-a
II-2,4-b,c; III-5-a
II-1,3-b,e; III-5-d
II-2,3-a,d; III-5-b

İşləklərə göstərilmiş
səviyyəsi sejən.

COĞRAFIYA TEST TOPLUSU

3. Xidmət sahəsində çalışanları istehsal sahələrinə yönəltmək.

4. Əhalinin istehsal vərdişlərinə yiyələnmək üçün tədbirlər görmək.

5. Qadın əməyinin səmərli inkişafı üçün regionlarda toxuculuq və tikiş sənayesini inkişaf etdirmək.

6. Əmək təqaüdlerinin artırılması və təqaüd yaşıının aşağı salınması.

A) 2,3,5


B) 1,3,6

C) 2,4,6

D) 1,4,5

E) 2,3,6

19. Xəritə-sxemə əsasən Eyler-Venn diaqramını tamamlayan bəndləri seçin.



1. Agroqlım ehtiyatları zəngindir.

2. Ərazisində yalnız yarımsəhra landşaftına rast gəlinir.

3. Rütubətlənmə əmsalı vahiddən kiçikdir.



4. Ərazisində Beynəlxalq əhəmiyyətli nəqliyyat xəlleri keçir.

5. Tərkibində inzibati rayon mərkəzi olmayan şəhər var.

6. Əhalisinin milli tərkibi yekcinsidir.

A) 1,3,6 B) 2,4,5 C) 2,3,4 D) 1,2,4 E) 1,3,4

20. Xəritə-sxemə əsasən Eyler-Venn diaqramını tamamlayan bəndləri seçin.



A) İllik günəş radiasiyasının miqdarı bol, aqroqlım ehtiyatları isə zəifdir.

B) Xarici ölkə ilə həmsərhəd olsa da, sərhəd-keçid mənqətələri yoxdur.

C) Ərazisində yayı quraq keçən soyuq iqlim tipinə rast gəlinir.

D) Ərazisi bir fiziki-coğrafi rayonda yerləşir.

E) Ərazisində mezozoy erasının süxurları Kaynozoy erasının süxurlarından üstündür.

CƏLİL SİRƏLİYEV

21. İnzibati rayon mərkəzi olmayan şəhərləri seçin.

A) Qovlar, Dəliməmmədli, Xudat, Göytəpə, Liman

B) Naftalan, Şuşa, Şəki, Şirvan, Mingəçevir

C) Liman, Horadiz, Hadrut, Xudat, Mincivan

D) Göygöl, Nizami, Kəpəz, Samux, Xudat

E) Qovlar, Xudat, Xankəndi, Kərkicahan, Hadrut

22. İnzibati rayon mərkəzi olmayan şəhərləri seçin.

A) Horadiz, Dəliməmmədli, Naftalan, Şirvan

B) Naftalan, Şuşa, Şəki, Şirvan, Mingəçevir

C) Göygöl, Horadiz, Hadrut, Xudat, Samux

CƏLİL SİRƏLİYEV

COĞRAFIYA TEST TOPLUSU


S 119

74. Bakı-Astara avtomobil yolunun keçdiyi inzibati rayonların verildiyi variantı seçin.




- A) 1,2,4,5 B) 1,3,5,6 C) 3,4,5,6
D) 1,2,4,6 E) 2,3,5,6

75. Uygunluğu müəyyən edin.



- Respublikamızın əsasə metallurgiya bazalarından biridir.
 - Beynəlxalq əhəmiyyətli avtomobil yolu, demiryolu və boru kəmər xətti keçir.
 - Beynəlxalq Hava Limanı yerləşir.
 - İki ölkə ilə həmsərhəddir.
 - Respublikamızın ən qədim süturları burdadır.
 - Ərazisində Şəmkir və Coğaz su anbarları yerləşir.
- A) I-2,3; II-5,6; III-1,4 B) I-5,6; II-1,3; III-2,4
B) I-2,3; II-1,4; III-5,6 D) I-1,3; II-5,6; III-2,4
E) I-1,5; II-3,6; III-2,4


76. Xəritə-sxemdə rənglə verilən iqtisadi rayona aid olmayan, lakin eyni rənglə verilən inzibati rayona aid olan xüsusiyyətləri müəyyən edin.



- Ərazisi bütünlükdə bir tektonik zona daxilində yerləşir.
 - Tərtər inzibati rayonu ilə sərhəddir.
 - Kür çayının sağ sahilində yerləşir.
 - Ərazisində mezozoy yaşılı neft yatağı mövcuddur.
 - Ərazisi Qarabağ kanalı vasitəsi ilə suvarılır.
 - Zəfər yolunun keçdiyi inzibati rayonlardandır.
- A) 1, 2, 3 B) 2, 3, 5 C) 1, 3, 5
D) 2, 4, 6 E) 1, 3, 4

CƏLİL SİRƏLİYEV

77. Xəritə-sxemdə rənglə verilən iqtisadi rayona aid olmayan, lakin eyni rənglə verilən inzibati rayona aid olmayan xüsusiyyətləri müəyyən edin.



- İnzibati rayon mərkəzi olmayan şəhərlər vardır.
- Ərazisində yerləşən su anbarından elektrik enerjisinin alınmasında istifadə edilir.
- Üzümçülük və şərab istehsalına görə fərqlənən inzibati rayonlarımızdır.

CƏLİL SİRƏLİYEV